



«Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi **ilə qərara alıram:**

1. Azərbaycan Respublikası Nazirlər Kabineti üç ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş qiymətli və keyfiyyətli tütün istehsalı üzrə dövlət proqramını hazırlasın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş məqsədli kreditlərin verilməsi, qaytarılması və tütün əkinlərinin (məhsulunun) sığortalanması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin Qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş tütün istehsalçılarında dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri barədə müvafiq normativ hüquqi aktlar qəbul etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın formasını və təqdim edilmə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin Qanunun 12.4-cü maddəsində nəzərdə tutulmuş tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin Qanunun 19.2-ci maddəsində nəzərdə tutulmuş tütünün və tütün məmulatının keyfiyyətinə və dövriliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi iki ay müddətində:

- «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının tərkibində hər ədəd üçün nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarının yuxarı həddini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş tütün məmulatının istehlakının insanların səhhətinə zərəri haqqında xəbərdarlıq yazısının mətnini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Müəyyən edilsin ki:

- «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun 7.2-ci, 8.3-cü, 9.4-cü, 10.2-ci, 11.5-ci, 12.4-cü və 19.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
- həmin Qanunun 11.1-ci, 11.4-cü, 12.1-ci, 12.2-ci, 12.3-cü, 13.2-ci və 18.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
- həmin Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
- həmin Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 3 sentyabr 2001-ci il

№ 573.

«Azərbaycan» qəzetində dərc edilmişdir (9 sentyabr 2001-ci il, № 206) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2001-ci il, № 9, maddə 588) («VneshExpertService» LLC).

© VneshExpertService LLC